

KİÇİK QAFQAZIN SOYÜDLÜ FİLİZ SAHƏSİNDE QIZIL FILİZLƏŞMƏSİNİN PERSPEKTİVLİYİ

Z.M.Məmmədov

Ekologiya və Təbii Sərvətlər Nazirliyi
AZ1073, Bakı, B.Ağayev küç., 100A
alunit@box.az

Söyüdlü filiz sahəsində qızıl saxlayan zonalar şimal-qərb istiqamətli çatlıarda, hidrotermal-metasomatik dəyişmiş qabbro və serpentinitlərin endo- və ekzo tomaslarında yerləşməklə, cənub-şərq istiqamətində daha cavan, meridianayaxın eninə strukturalarla kəsilib, dərinə salınmışdır. Bununla əlaqədar Söyüdlü filizləşmə sahəsində iki qalxmış (Qərbi Günəşli, Dəmirçidamı) və bir batmış (Şərqi Günəşli) blok müəyyən edilmişdir. Qızıl filizləşməsi üçün perspektivli sahələr qalxmış blokların daxilində yerləşir və burada qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6-22,6 q/t) dəyişir. Şərqi Günəşli sahəsində isə tək-tək təsadüfi hallar nəzəro alınmasa, demək olar ki, qızıl müəyyən edilməmişdir. Bütün bunlar belə qonaqətə golməyə imkan verir ki, Qərbi Günəşli və Dəmirçidamı təzahürkəri qızıl filizləşməsi üçün kifayət qədər yüksək perspektivə malikdir.

Qızılı olan tələbatın kəskin artması qızıl-saxlayan ərazilərin qiymətləndirilməsini tələb edir. Bu mənada Zod qızıl yatağının cənub-şərq cinahında Söyüdlüçay-Qonurçay arası yerləşən Söyüdlü filiz sahəsi mühüm əhəmiyyət kəsb edir.

Tərtərçay, o cümlədən də Söyüdlüçay hövzəsində qızılı olması qədimlərdən məlum idi. XVIII əsrə yaşıyan Yaqub Xanovi X əsrin ərəb tarixçisi Abn-Düləfa istinad edərək yazmışdır ki, Azərbaycan dağları qızıl, civə, qurğuşun, gümüş, mərgümüş və mis ilə zəngindir. Bunu arxeoloji qazıntılar nəticəsində 3200-3300 il bundan əvvəl Cənubi Qafqaz, Yaxın və Orta Şərqi ərazilərdə Zod yatağının qızılından hazırlanmış çoxlu miqdarda qızıl əşyaların aşkar edilməsi sübut edir. M.M. Maksimovun (1973) verdiyi məlumatə görə, mis və dəmir dövrlərinin başlanğıcında Zaqqafqaziya böyük metallurgiya mərkəzi olmuşdur. Müəllif tərəfindən Zod qızıl yatağının cənub-şərq cinahında aparılan geoloji işlər prosesində aşkar edilən qədim dağ qazımları və əmək alətləri (kirkirə, külüng, həvəng-dəstə) bir daha sübut edir ki, həqiqətən, əedadlarımı hələ 3-4 min il bundan əvvəl bu ərazilərdən qızıl çıxarmışlar. Sonralar qızıl mədəni yaddelli qəsbkarların əlinə keçməsin deyə, qazma işləri dayandırılmış və mədən çox diqqətlə gizlədilmişdir. Lakin 1960-ci illərdən Ermənistan tərəfindən qeyri-qanuni istismar edilən Azərbaycana məxsus Zod qızıl yatağının cənub-şərq cinahında (Söyüdlü filiz sahəsində) sənaye miqyaslı qızıl filizləşməsi aşkar edilməmişdir. Müəllif məqalə-

də bunun səbəblərini aydınlaşdırmağı və gələcək geoloji-kəşfiyyat işlərinin əsas istiqamətlərini müəyyənləşdirməyi qarısına məqsəd qoymuşdur.

Bir çox tədqiqatçılara görə, Azərbaycan Respublikasının Kəlbəcər rayonunda yerləşən bu ərazinin əsas struktur elementi Göyçə-Həkkərə struktur-formasiya zonasının cənub hissəsindəki yerləşən Saribaba sinklinorisidir. Mərkəzi hissədə bir qədər sənən bu sinklinori çox mürəkkəb quruluşa malikdir. Onun quruluşunda ofiolit kompleksi süxurlarından təşkil olunmuş tektonik strukturlar iştirak edir. Bununla əlaqədar olaraq, Saribaba zolağında və o cümlədən tədqiqat aparılmış ərazidə geniş yayılmış qırışqlar (Çiçəkli-Qonur sinklinalı, Almalı-Göydərə antiklinalı və Kəlbəcər depressiyası) qeyd olunur. Ərazinin əsas struktur elementi olan Almalı-Göydərə antiklinalının quruluşunda alb, senoman, santon, eosen və az miqdarda kampan-maastricht cöküntüləri iştirak edir. Antiklinal tağının eni tədqiq olunan ərazinin cənub-şərq hissəsində 6-7 km, şimal-qərb hissəsində isə 3-4 km-dir. Bu hissədə antiklinal tağının ensizləşməsi və batması onun cənub-şərq qanadının eosen cöküntüləri ilə örtülməsi ilə əlaqədardır. Strukturu təşkil edən təbaşir cöküntüləri müxtəlif tərkibli intruzivlərlə yarılib.

1976-1993-cü illərdə müəllif tərəfindən aparılan 1:5000 miqyaslı alətli planalma işləri nəticəsində, adətən, hidrotermal-metasomatik süxurlarla müşayiət olunan, eninə strukturlar (bloklar) müəyyən edilmiş və ərazinin geoloji quruluşu əsaslı surətdə dəqiqləşdirilmişdir.

Ümumiyyətlə, Söyüdlüçay və Qonurçay hövzələrinin və onlara bitişik ərazilərin geoloji quruluşu Tərtər çayının yuxarı hissəsi üçün səciyyəvi olan geoloji quruluşla, demək olar ki, eynidir. Fərq yalnız sükurların fasial dəyişməsində, intruziv və effuziv maqmatizmin intensivliyindədir. Burada, əsasən, bəzi yerlərdə kontinental mənşəli dördüncü dövr çöküntüləri ilə örtülmüş alb, senoman, santon və orta eosen mərtəbələrinin çöküntüləri iştirak edir. Litoloji cəhətdən alb mərtəbəsinin çöküntüləri qumdaşlarından, gilli əhəngdaşlarından və onlarla növbələşən qara, silisiləşmiş gillərdən, senoman çöküntüləri ortadənəli six, boz qumdaşlarından, qəlpəvari qırmızımtıl argillitlərdən, əhəngli qumdaşlarından, qravellitlərdən, silisiumlu əhəngdaşlarından və konqlomeratlardan ibarətdir. Orta eosen çöküntüləri ərazinin cənub və cənub-şərq hissələrində qeydə alınır və tərkibcə nummulitli əhəngdaşlarından, argillitlərdən (alt horizont), qumdaşlarından, tuflardan, tufqravellitlərdən (üst horizont) ibarətdir. Buynuz daşlarından, plagioklazlı və piroksenli andezitlərdən, andezit-dasitlərdən, rioit-dasitlərdən və onların tuflarından ibarət olan miosen və pliosen çöküntüləri ərazidə və xüsusən də ona bitişik sahələrdə geniş yayılmışdır. V.İ. Smirnov (1968), V.N. Kotlyar (1984) və M.M. Konstantinovun (1984) tədqiqatlarına görə, ümumiyyətlə, qızıl yataqlarının formallaşmasında vulkanik sükurların böyük rol olmuşdur. Bu mənada, dünyanın bir çox regionlarında olduğu kimi, Kiçik Qafqazda da qızıl filizləşməsi batmış bloklarda vulkanizmin və maqmatizmin intensivliyi ilə müəyyənləşir. Ərazinin mühüm əhəmiyyət kəsb edən xüsusiyyətlərindən biri də burada filizləşmədə mühüm rol oynayan çoxlu sayda eninə və uzununa strukturların olmasıdır. M.M. Konstantinova (1984) görə, qızıl filizləşməsində Zod qızıl yatağından, o cümlədən də sözü gedən ərazidən keçən, eni 20 km olan Zəngəzur regional qırılma zonasının böyük rolü olmuşdur. Bu mənada rayonun geoloji quruluşunda və metallogeniyasında mühüm rol oynayan müxtəlif tərkibli vulkanik sükurların iştirak etməsi onun perspektivliyini daha da artırır. Söyüdlü sahəsində baş verən vulkanik proseslər, Göycə-Həkərə tektono-maqmatik zonasının meydana gəlməsi, onun erkən alb və ondan sonrakı inkişaf mərhələsi ilə əlaqədardır. Erkən alb intruziv əmələgəlmələri ərazidə geniş yayılmış ultraəsasi sükurlardan ibarətdir. Axırıcılar, əsa-

sən, Söyüdlüçayın sağ və sol yamacları boyu, Altunsu ilə Zod qızıl filizi yatağı arasındaki ərazidə (Qərbi Günəşli), Qonur və Söyüdlü çaylarının su ayırcılarında yayılmışdır. Bir sıra sahələrdə (Qərbi Günəşli və Dəmirçidamı) filiz zonaları serpentinitləri kəsir. Belə sahələrdə qeyd edilən zonaların qalınlığı nəzərə çarpacaq dərəcədə azalır. Əsasi sükurlar qabbroidlərdən, qabro-noritlərdən, qabro-amfibolitlərdən və başqa bir-biri ilə fasial keçid təşkil edən sükurlardan ibarətdir. Axırıcılar hər yerdə kiçik qalınlığa malik olan və zəif sulfid minerallaşması ilə müşayiət olunan kvars və kvars-karbonat damarları ilə kəsilirlər. Qabbroidlərdən əlavə, ərazidə serpentinitlərin daxilində diferensasiyaya məruz qalmış qabro kütlələrinə də rast gəlinir. Belə qabbroidlər əsas qabro sükurlarından iri dənəvər quruluşa malik olmaları və köklərinin olmaması ilə fərqlənir. Sonuncular, əsasən, Söyüdlüçay və Qonurçayın su ayırcılarında və Altun sahəsində geniş yayılmışdır.

Ortatərkibli intruzivlər ərazidə çox az yayılmışdır və əsasən dioritlərdən, siyenit-dioritlərdən və s. ibarətdir. Onların ətraf sükurlarda əhəmiyyətli dərəcədə roqovikləşmə, şistləşmə və kvarslaşma ilə ifadə edilən təmas təsirləri qeyd edilir. Bir çox yerlərdə onlar saysız-hesabsız şimal-qərb və en dairəsinə yaxın istiqamətli kvars damar və damarcıqları ilə kəsilirlər. Olıqosen yaşlı bu intruzivlərin daxilində və xüsusən də mərkəzi həssələrində xloritləşməyə, epidotlaşmaya, kaolinləşməyə və digər dəyişikliklərə rast gəlinir. Bütün bu deyilənlərdən əlavə, Söyüdlüçay qızıl filizi sahəsində listvenitlər və listvenitləşmiş sükurlar geniş yayılmışdır.

Zod qızıl yatağının cənub-şərq cinahının və ona qonşu sahələrin qızılılılığı T.N. Nəsibov (1961), K.S. Əliyev və D.N. Abdullayev (1976), Z.M. Məmmədov, K.S. Əliyev (1980) və Z.M. Məmmədov (1994) tərəfindən öyrənilmişdir. Aparılan tədqiqatlar nəticəsində I, II Söyüdlü, Şərqi Günəşli (Palıdılı, Qılınclı), I, II, III Qonur, Dəmirçidamı və s. qızıl təzahürləri aşkar edildi və geoloji-kəşfiyyat işləri əsasən bu sahələrə yönəldildi. Ərazinin geoloji xəritəsinin tərtib edilməsi nəticəsində müəyyən edildi ki, aparılan geoloji-kəşfiyyat işləri məqsədyönlü olmamışdır. Belə ki, Dəmirçidamı qızıl təzahürü istisna edilməklə, digərlərində aparılan geoloji-kəşfiyyat işlərindən alınan nəticələr qeyri-qənaətbəxş olmuşdur. Lakin 1976-1979-cu illərdə Z.M. Məm-

mədov və K.S. Əliyev tərəfindən Qərbi Günəşli perspektivli qızıl təzahürünün aşkar edilməsi bu ərazidə sənaye əhəmiyyətli qızıl filizləşməsinin tapılmasıının mümkünüyünü gündəmə gətirdi: belə ki, 14 sayılı kəşfiyyat quyusu və 3 sayılı mağara ilə açılan zonada müvafiq olaraq 1,8-5,2 q/t və 3.0.-11.0 q/t miqdardında qızıl aşkar edildi. Elə həmin vaxt kəşfiyyat quyuları rayonunda geofiziklər şimal-qərb istiqamətli, uzunluğu 600-700 m, eni 150 m olan örtülü sulfid minerallaşması cismi aşkar etdilər. Geofiziklərin bu kəşfi təzahürün yüksək perspektivə malik olmasını bir daha təsdiq etdi. Beləliklə, geoloji və geofiziki tədqiqatlar nəticəsində bir daha təsdiq edildi ki, qızılsaxlayan zonalar, əsasən, en dairəsinə yaxın (ş.q., c.ş.) istiqamətli çatlara uyğunlaşmışlar və onlar, bir qayda olaraq, qabbro və ultraəsasi massivlərin endo- və ekzotəmaslarında və həmçinin onların başqa sūxurlarla olan təmaslarında yerləşirlər. Elə həmin illərdə Dəmirçidamı qızıl təzahürü ərazisində qazılan kəşfiyyat quyularından götürülən sınaqlarda 0.7-3.2 q/t qızıl aşkar edilmişdir.


Qərbi Günəşli və Dəmirçidamı qızıl təzahürləri sahələrində aparılan geoloji-kəşfiyyat işlorının nəticələrinin qənaətbəxs, Şərqi Günəşli qızıl təzahürü sahəsində isə qeyri-qənaətbəxs olmasının səbəbini, bizcə, bütövlikdə Zod qızıl yatağının cənub-şərq cinahının tektonik quruluşunda axtarmaq lazımdır. Sxematik geoloji xəritədən və kəsilişdən (bax şək.) göründüyü kimi, bunun əsas səbəbi cənub-şərq istiqamətində uzanan Zod yatağı zonalarının, ərazidə geniş yayılan meridiانا yaxın istiqamətli eninə (cavan) strukturlar vasitəsilə kəsilməsi və aşağı salınma-

sıdır. Məhz bu səbəbdən tədqiq olunan ərazidə üç blokvari struktur qeydə alanır: blok I - 1 və 3 sayılı mağaraların və 13, 14, 16, 17 sayılı quyuların yerləşdiyi, yüksək perspektivli Qərbi Günəşli qızıl təzahürünün ərazisini; blok II – 2 sayılı mağara və 16, 25, 26 sayılı quyuların yerləşdiyi, Altunsu, Palıdlısu və Alagöllər çayı arasında yerləşən Şərqi Günəşli qızıl təzahürü ərazisini və nəhayət, blok III - II blokdan şərqedə, Alagöllərçayla Dəmirçidamı kəndi arasında yerləşən geniş ərazini əhatə edir. I və III blok qalxmış, II blok isə batan blok kimi nəzərdən keçirilir. Yuxarıda qeyd etdiyimiz kimi, məhz bu səbəbdən 1950-1970-ci illərdə Altunsu, Palıdlısu, Qılınçlı və Alagöllərçay arasındaki Şərqi Günəşli adlanan geniş ərazidə qazılan çoxsaylı kəşfiyyat quyularından, mağaralardan və yerüstü dağ qazimalarından götürülən minlərlə şirəm sınaqlarında, təsadüfi halları nəzərə almasaq, qızıl aşkar edilməmişdir (cədvəl). Fikrimizcə, Şərqi Günəşli (blok II) qızıl filizi təzahürü ərazisində sənaye əhəmiyyətli qızıl filizləşməsi aşkar etmək üçün 500-600 m dərinliyində kəşfiyyat quyuları qazmaq lazımdır.

Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, ərazinin qalxan (I, III) bloklarına daxil olan sahələrində (Qərbi Günəşli, Dəmirçidamı) qızıl filizləşməsinə rast gəlirik, batmış blokuna (Şərqi Günəşli) daxil olan sahələrində isə rast gəlmirik (cədvəl). Bütün yuxarıda deyilənlərdən belə qənaətə qəlmək olar ki, Zod qızıl yatağının cənub-şərq cinahına bitişik olan Söyüdlü sahəsində qızıl filizləşməsi üçün iki perspektivli ərazi, Qərbi Günəşli və Dəmirçidamı, ayırmak mümkündür.

Söyüdlü filiz sahəsinin hidrotermal dəyişmiş zonalarında qızılın bloklar üzrə miqdarı

Bloklar	I blok -Qərbi Günəşli	II blok- Şərqi Günəşli	III blok- Dəmirçidamı
Ətraf sūxurlar	qabbrolar, serpentinitlər, vulkanik çökəmə sūxurlar	qabbrolar, serpentinitlər, vulkanik çökəmə sūxurlar	serpentinitlər, vulkanik çökəmə sūxurlar
Au q/t	1.2-11	yoxdur	0.6-22.6
minerrallaşma	pirit, xalkopirit, dəmirləşmə	zəif piritləşmə	dəmirləşmə, limonitləşmə



Söyüdü filiz sahəsinin sxematik geloloji xəritəsi

1. Zod qızıl yatağı; 2. Eltüvial-deltüvial çöküntüler; 3. Gil sistəri, diabazlar; 4. Serpentinitlər və serpentinitləşmiş peridotitlər; 5. Qabbro; 6. Diorit porfiritləri; 7. a) Qızılı saxlayan hidrotermal-metasomatik deyvişilmiş zonalar, b) Tektonik qırılmalar; 8. a) Mağaraalar, b) Quyular; 9. Tektonik bloklar və onların nömrələri: 1- Qörbi Günesli; 2- Şərqi Günesli; 3- Dəmircidamı.

Qərbi Günəşli filizləşmə sahəsi Söyüdlüçayın yuxarı axımının sol və sağ sahilində yerləşir. O, şimaldan Söyüdlü və Qonur çaylarının suayırcı, cənubdan Altunsu, qərbən Ermənistən, şərqdən isə Şərqi Günəşli filiz sahəsi ilə sərhədlənir (bax şək.). Sahənin geoloji quruluşunda qabbroidlər, serpentinitlər, konyak-santon yaşı vulkanik-çökmə və bəzən normal çökmə süxurlar iştirak edir. Vulkanik mənşəli süxurlar, əsasən, doleritlərdən və onların tuflarından, lava brekçiyalardan, nadir hallarda isə tuflu qumdaşlarından ibarətdir. Bütün bu süxurlar Almalı-Göydərə antiklinalının şimal-qərb cinahında toplanmışdır və onun tağ hissəsi əsası və ultraəsasi intruzivlərlə mürekkebləşib. Qərbi Günəşli sahəsinin geoloji quruluşu həmçinin çoxlu miqdarda şimal-qərb istiqamətli çat pozulmaları ilə mürekkebləşib. Bu çat pozulmaları əksər hallarda kifayət qədər qalınlığa və uzunluğa malik olan hidrotermal-metasomatik dəyişilmiş, kvarslaşmış, brekçiyalaşmış süxurlarla müşayiət edilir. Filiz sahəsinin böyük hissəsi, əsasən, şimal-qərb istiqamətinə səmtləşən əsasi (qabbro) tərkibli massivdən təşkil olunmuşdur. Bu massiv şimal, şimal-şərqdə serpentinitlərlə, cənub, cənub-şərqdə isə santon yaşı vulkanik-çökmə, bəzən isə serpentinitlərlə sərhədlənir. Massivin şimal, şimal-şərq təması böyük bir məsafədə eni 5-20 m olan hidrotermal dəyişilmiş və listvenitləşmiş süxurlarla müşayiət edilir. Bu zaman cənub-şərq cinahı II Söyüdlü zonasına keçir. Zona müəyyən fasilərlə cənub-şərq istiqamətində uzanır və dik bucaq altında ($70-75^{\circ}$) şimal-şərqə yatır. Zona boyu zəif pirit və xalkopirit minerallaşması qeyd edilir və o, 13 və 14 sayılı kəşfiyyat quyuları rayonunda pazlaşır (bax şək.). Qərbi Günəşli qabbroid massivinin cənub təməsına yaxın, şimal, şimal-qərb (en dairəsinə yaxın) istiqamətində uzanan, 1,5 m qalınlığa malik olan yeni hidrotermal dəyişilmiş və zəif minerallaşmış zona müəyyən edilmişdir. Yer səthində müəyyən fasilərlə 350-400 m izlənilən bu zona indi Ermənistən tərəfindən istismar edilən qızılı zonalardan birinin cənub-şərqə davamıdır. 1976-1979-cu illərdə aparılan geoloji-kəşfiyyat işləri nəticəsində başlangıcını Zod qızıl yatağından götürən və cənub-şərq istiqamətində tez-tez pazlaşan, müəyyən fasilədən sonra isə yenidən yer səthinə çıxan bir çox belə zona aşkar edilmişdir. Maraqlıdır ki, bu zonaların pazlaşlığı yerlərdə meridiyan yaxın istiqamətli zonalara cənub-şərq istiqamətli zonalar kəsilsər və dərinə salınırlar. Yuxarıda qeyd etdiyimiz kimi, cənub-şərq istiqamətli zo-

naların pazlaşması (sönməsi) və müəyyən fasilələrdən sonra yenidən aşkarlanması, çox güman ki, Almalı-Göydərə antiklinalı tağının həmin istiqamətdə qalxıb-enməsi ilə də bağlıdır. Ərazi-də dörd kəşfiyyat quyusu, iki mağara və çoxlu miqdarda yerüstü dağ işləri aparılmışdır. Xəndək və şurflardan götürülən sınaqlarda 1,4-3,1 q/t qızıl aşkar edilmişdir. Quyularda aparılan sınaqlarda isə 1,8-5,2 q/t qızıl aşkarlanmışdır. 14 sayılı axtarış quyusunun 129-141,3 m intervalında aşkar edilən zonanı 3 sayılı mağara 96-112 m-də kəsmişdir. Kifayət qədər kvarslaşmış, kaolinləşmiş, brekçiyalaşmış və qismən minerallaşmış qabbrələrdən ibarət olan bu zona $70-75^{\circ}$ bucaq altında şimal-şərqə yatır. Göstərilən intervaldan götürülən şirəm sınaqlarında 3-11,0 q/t qızıl aşkar edilmişdir. Bu zonanın mövcudluğu geofiziki tədqiqatlar nəticəsində də təsdiq edilmişdir.

Dəmirçidamı filiz sahəsi eyni adlı kənddən 1,5 km şimal-qərbə, Qonur çayının sağ sahilində yerləşir (bax şək.). Filiz sahəsinin yerləşdiyi ərazidə Qonur zonaları adlanan üç (I, II və III) zona qeyd edilir. Onlardan yalnız Dəmirçidamı zonası öyrənilmişdir. Qalınlığı 5-40 m arasında dəyişən, yer səthində isə müəyyən fasilərlə 1,2-1,6 km izlənilən bu zona 60° bucaq altında cənub-qərbə (190°) yatır. Dəmirçidamı zonası bir tektonik çat boyunca yerləşən 6 damar və linza damarlardan ibarətdir. Onlar kifayət qədər dəmirləşmiş, əksər hallarda kaolinləşmiş, zəif piritləşmiş listvenitəbənzər süxurlardan ibarətdir. Zona, əsasən, zəif dəyişmiş ultraəsasi süxurların içərisində yerləşir və onlarda 20,5 m qalınlığa qızılın miqdarı orta hesabla 1,1 q/t olmuşdur. Ümumiyyətlə, sözü gedən zonada qızılın maksimal miqdarı bir çox hallarda 6 q/t-a çatır. Hətta bu zonanın səthindən, zəif dəyişmiş serpentinitlərdən götürülmüş sınaqda 3,2 q/t qızıl qeyd edilmişdir. Zonadakı axtarış quyuları da maraq doğurur. Belə ki, burada qazılmış 35 və 67 sayılı kəşfiyyat quyularından götürülmüş (interval 36-49 m, 66-67 m) sınaqlarda 0,7 q/t-dan 1,3 q/t-a qədər qızıl aşkar edilmişdir. Zona üzrə qızılın ən yüksək miqdarı onun cənub-şərq ($0,8-3$ q/t) və şimal-qərb ($0,56-22,6$ q/t) cinahlarında qeyd edilir. Dəmirçidamı qızıl filizi sahəsi, bizebə, kifayət qədər perspektivə malikdir.

Aparılan tədqiqatların təhlili bizə aşağıdakı əsas nəticələrə gəlməyə imkan verir:

- Zod qızıl yatağının cənub-şərq cinahında (Söyüdlü sahəsində) qızıl filizləşməsi qabbro və ultraəsasi süxurların endo- və ekzotəmasalarına və həmçinin onların ərazidə geniş yayılmasına nəticələrə gəlməyə imkan verir:

- lan başqa süxurlarla təmaslarına uyğunlaşan hidrotermal-metasomatik dəyişilmiş süxurlardan təşkil edilmiş, şimal-qərb istiqamətli zonalarla əlaqədardır.
2. Filizdaşıyan şimal-qərb istiqamətli zonalar, əksər hallarda, hidrotermal-metasomatik dəyişmiş süxurlarla müşayiət edilən və ərazidə blokvari strukturların əmələ gəlməsində həllledici rol oynayan, meridiana yaxın eninə strukturlarla kəsilərək dərinə salınır. Sonuncuların özləri bəzən qızıl filizləşməsi ilə (3,1 q/t-a qədər) müşayiət edilirlər.
 3. Ərazidə üç blokvari struktur aşkarlanmış və onların qızıl filizləhməsində rolü müəyyən edilmişdir. I blok daxilində yerləşən Qərbi Günəşli və III blok daxilində yerləşən Dəmirçidamı sahələri sənaye əhəmiyyətli qızıl filizləşməsi aşkar etmək üçün yüksək perspektivə malikdir. Batmış II blokun sahəsində yerləşən ərazinin qızıl filizləşməsinə perspektivliyi aydınlaşdırılmışdır.

ƏDƏBİYYAT

MƏMMƏDOV, Z.M. 1994. 1988-1994-cü illərdə Zod filiz sahəsinin cənub-şərq cinahında qızıl yataqlarının axtarışının nəticələri haqqında hesabat. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər üzrə İformasiya Fondu. Bakı. 78.

- ALIEV, K.C., ABDULLAEV, D.N. 1976. Otchet o rezul-tatax poiskovyx rabot na zoloto na Zod-Shahdagской площаadi za 1974-1976 gg. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər üzrə İformasiya Fondu. Bakı. 128.
- BORODAEVSKIY, I.I. 1960. Materialy po metodam izuchenija geologicheskix struktur i perspektivnoj otsenki mestorozhdenij zolota. Nedra. Moscow. 175.
- KNIPPER, A.L. 1975. Okeanicheskaya korra v strukture Al'pijskoy skladchatoy oblasti. Nedra. Moscow. 208.
- KONSTANTINOV, M.M. 1984. Zolotoe i serебryanoe oруденение вулканогенных поясов Мира. Nedra. Moscow. 161.
- KOTLYAR, V.N., YAKOVLEV, P.D. 1984. Vulkанизm i oруденение. Nedra. Moscow. 108.
- MAKSIMOV, M.M. 1973. Istoki ucheniya o rudnyx mestorozhdeniyx. Nedra. Moscow. 135.
- MAMEDOV, Z.M., ALIEV, K.C. 1980. Otchet o rezul-tatax poiskov mestorozhdenij zolota na vostoch-nom flange Zodskogo rудnogo polja i Gyzylbulag-skom участke za 1976-1979 gg. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər üzrə İformasiya Fondu. Bakı. 168.
- NASIBOV, T.N. 1961. Otchet po rabotam Terterskoy poiskovo-razvedochnoj partii za 1960 g. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər üzrə İformasiya Fondu. Bakı. 132.
- SMIROV, V.I. 1968. Genetis endogenных rudnyx mestorozhdenij. Nedra. Moscow. 710.
- SHIHALIBEYLI, E.Sh. 1966. Geologicheskoe stroenie i istorija tektonicheskogo razvitiya Vostochnoj chasti Malogo Kavkaza (v predelах Azerbaydjana). II. AN Azerb. CCP. Baku. 261.

Məqaləyə akademik A.C.İsmayılovadə rəy vermişdir